

ORTA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN TARIX DƏRSLİKLƏRİNİN REDAKTƏSİ

Orta ümumtəhsil məktəbləri üçün nəzərdə tutulan tarix dərsliklərinin hazırlanmasında müəlliflə yanaşı, redaktorun da üzərinə böyük məsuliyyət düşür. Dərslik müəllifinin görə bilmədiyi nöqsanları, dərslikdəki çatışmamazlıqları müəlliflə birlikdə aradan qaldıran redaktor keyfiyyətli dərsliklərin hazırlanmasında mühüm rol oynayır.

Məlum olduğu kimi, orta ümumtəhsil məktəblərində müxtəlif fənlər tədris olunur. Bu müxtəliflik həmin fənlər üçün nəzərdə tutulmuş dərsliklərin redaktəsində də özünü bürüzə verir. Məsələn, riyaziyyat dərsliklərinin redaktəsinə verilən tələblərlə biologiya dərsliklərinə verilən tələblər üstünləşdirir. Bu, tarix dərslikləri üçün dəxasdır.

Tarix dərsliklərinin redaktəsi zamanı redaktor dərslikdə veriləcək materialın həcmi fənn programında həmin mövzunun tədrisi üçün nəzərdə tutulan vaxta uyğun gəldiyini müəyyənləşdirməlidir. Yəni fənn programında verilən tələb gözlənilməlidir. Verilən materialın həcmi möüyyənləşdirilməsi şagirdlər üçün əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, şagirdlər yalnız tarix fənnindən ev tapşırığı almırlar. Materialın həcmi elə olmalıdır ki, şagird digər tapşırıqları da hazırlaya bilsin. Əgər redaktor möüyyən çatışmazlıqlarla rastlaşarsa, dərslik müəllifinə müraciət etməlidir. Məhz müəlliflə məsləhətləşmə apardıqdan sonra yekun qərara gəlinməlidir.

Bildiyimiz kimi, orta ümumtəhsil məktəbləri üçün tarix dərsliklərində fakt

mətiallarına geniş yer verilir. Xarakterik və gərəkli olmayan faktlar əhəmiyyətinə görə dərəcələrə bölünür. Əsas və ikinci, üçüncü dərəcəli faktlar deyə onlara şərti adlar da verilir. Ən vacib, ən önəmlili faktlar əsas faktlar hesab olunur və əsər demək olar ki, bu əsas faktlar üzərində qurulur. Əsas faktlar əsərin bünövrəsi, özülü, gövdəsi deməkdir. Əsərdə fakt seçilmiş, mənalandırılmış, cilalanmış halda oxucuya təqdim olunur. Əsas faktların da ən önemliləri olur ki, buna da tipik faktlar deyilir. Yəni bunlar müəllifin müxtəlif faktlar içərisində daha çox önem verib təsvir etdiyidir (5, 121).

Orta ümumtəhsil məktəblərinin 8-ci sinif şagirdləri üçün nəzərdə tutulan «Orta əsrlər tarixi» adlı dərslikdəki «Dehli sultanlığı» adlanan 3-cü paraqrafda həm əsas, həm də ikinci dərəcəli faktlar öz əksini tapıb. Əsas faktlardan bir neçəsinə diqqət yetirək: «...Məhəmməd Gurlunu əvəz edən Qütböddin Aybək (1206-1210) 1206-cı ildə özünü bütün Şimali Hindistanın hökməndə elan edərək, Dehli sultanlığının əsasını qoydu.

... Dehli sultanlığı 1221-1265-ci illərdə monqol yürüşlərinə məruz qaldı.

... Əhali arasında İslam dinini qəbul edənlərin sayı artırdı. Xüsusilə Qərbi Pəncabda İslamin təsiri daha güclü idi» (4, 13-16). Redaktə zamanı redaktor dərsliyin mətninin həddindən artıq fakt mətialları ilə yük lənməsinə yol verməməlidir. Bu, mövzunun şagirdlər tərəfindən çətin mənimsənilməsinə səbəb olur və tədris olunan mövzuya qarşı maraq oyatmir.

Redaktor dərslikdə fənlərarası əlaqələrlə (məsələn, tarixlə ədəbiyyatın əlaqəsi) bağlı paraqrafın verilməsini və bu paraqraflarda fakt materiallarının necə əks olunduğunu müəyyən etməlidir. Tarix dərsliklərdə hər hansı bir dövrün ədəbi mühiti ilə bağlı verilən paraqraflar tarix fənni ilə ədəbiyyat fənni arasında mövcud olan fənlərarası əlaqəyə nümunədir.

Tarix dərsliklərinin redaktəsində dil və üslub xüsusiyyətləri nəzərə alınmalıdır. Dərsliyin dili sadə, aydın, məntiqi, canlı, emosional, ifadəli, obrazlı, cəlbedici, dəqiqlik, təsirli və inandırıcı olmalıdır (2, 43). Redaktor hazırlanmış tarix dərsliklərinin dilinin sadalananlara uyğun olduğunu dəqiqlik müəyyən etməlidir. Əks halda, verilən materialları mənimsəmək şagirdlər üçün çətinlik yaradır. Dərsliyin dilinin sadəliyi onu bəsitleyə gətirib çıxarmamalıdır (2, 43).

Tarix dərsliklərinin üslub xüsusiyyətlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, digər dərsliklər kimi bu dərsliyin də dili elmi üsluba aiddir. Elmi üslub üçün səciyyəvi olan xüsusiyyətlər məntiqilik, dəqiqlik, təkmənahlılıq, dəllilik, terminilik, həqiqi mənahlılıq və s. tarix dərslikləri üçün də səciyyəvidir.

Elmi əsərlərdə hökmər, nəticələr ümumi səciyyə daşıdığı üçün fəlin indiki zaman forması daha geniş işlədir. Gələcək zaman formalarından az istifadə edilir, çünkü gələcək zamanda baş verə biləcək iş, hərəkət və ya müəyyən keyfiyyət əsasən ehtimal səciyyəlidir. Keçmiş zaman forması ictimai elmlərdə, xüsusilə tarix və ədəbiyyata aid yazılmış əsərlərdə üstünlük təşkil edir, çünkü bu əsərlərdə keçmişdə olan, baş vermiş hadisələr təhlil olunur (2, 383-385). Bu, tarix dərslikləri üçün də səciyyəvidir. Məsələn, 8-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş «Azərbaycan tarixi» dərsliyindəki «Azərbaycan Böyük Səlcuq

imperatorluğunun tərkibində» adlı 1-ci paraqrafdan götürülmüş aşağıdakı hissəyə diqqət yetirək: «Ərəb xilafətinin tənəzzülündən sonra siyasi dağınıqlıq dövrü yaşayan İran, Cənubi Qafqaz, o cümlədən Azərbaycandan keçərək Bizansa qarşı əməliyyatların davam etdirilməsi zərurəti yaranmışdı.

Səlcuq oğuzları əvvəlcə Xorasanda məskən saldılar. 1038-ci ildə paytaxtı Nişapur şəhəri olan ilk Səlcuq dövləti meydana gəldi. Səlcüğün nəvəsi Togrul bəy (1038-1063) sultan elan olundu» (3, 5-6).

Tarix dərsliklərdə terminlərə geniş yer verilir. İstər tarix dərsliklərdə, istərsə də digər dərsliklərdə terminlərin izahı verilməlidir. Izah sadə və anlaşıqlı bir dildə olmalıdır ki, şagirdlər terminlərin mənasını asanlıqla başa düşsünlər. Bəzi terminlərin izahına diqqət yetirək:

Subaşı türk dövlətlərində çox da böyük olmayan hərbi dəstənin başçısı, sülh vaxtı şəhər və qalalarda asayış nəzarət edən rəis.

Timar (türkçə) Osmanni imperatorluğunda şərti irsi torpaq sahibliyi. Hərbi xidmətə görə dövlət torpaq fondundan verilirdi.

Didebuli (gürcüçə) iri feodallara verilən addır (4, 90-91). Göründüyü kimi, hər üç terminin izahı sadə və anlaşıqlı bir dildə verilmişdir.

Tarix dərsliklərdə sənədli materiallara da yer verilməlidir. Sənədli materiallara arxiv sənədləri, dövri mətbuat nümunələri və s. aiddir. Belə materialların verilməsində məqsəd mövzunu yaxşı mənimsəməyə kömək etmək, şagirddə təhlil etmək və müstəqil şəkildə nəticə çıxartmaq kimi vərdişləri formalasdırmaqdır.

Digər dərsliklər kimi tarix dərsliklərdə də metodik aparatin, yəni sual və tapşırıqların verilməsində məqsəd mövzunu yaxşı mənimsəməyə və idraki

maraqları inkişaf etdirməyə kömək etməkdir. Sual və tapşırıqların işlənməsi zamanı redaktor aşağıda göstərilən problemləri həll etməlidir: sual və tapşırıqlar verilən paraqraf və dərsliyin ümumi metodik aparat sistemi üçün faydalıdır; verilən sual və tapşırıqlar paraqraflarda olan və əvvəller öyrənilən materiallarla birbaşa əlaqəlidir; metodik aparat şagirdlərin səviyyəsinə uyğundur (6, 196-197).

Tarix dərsliklərində xronologiyaya geniş yer verməkdə məqsəd verilən materialları qavramağa, yadda saxlamağa və dərslikdən asanlıqla istifadə etməyə kömək etməkdir. Redaktor xronologiyada istər dünya, istərsə də müxtəlif ölkələrin tarixində baş vermiş ən mühüm hadisələrin əks olunmasını nəzərə almalıdır.

Orta ümumtəhsil məktəbləri üçün tarix dərsliklərinin strukturu əsasən bu şəkildə olur: bölmə, fəsil, paraqraf. Bəzi hallarda isə struktur yalnız fəsil və paraqraflardan ibarət olur.

Məlum olduğunu kimi, tarix dərsliklərində illüstrasiyalara (fotoşəkil, xəritə, sxem və s.) geniş yer verilir. İllüstrasiyalar mövzunun yaxşı mənimsənilməsində və əyanılıyin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Görkəmli adamların, ayrı-ayrı dövrlər üçün səciyyəvi olan geyim növlərinin, silah-sursatın, pulların, memarlıq abidələrinin şəkilləri və xəritələr tarix dərsliklərində üstünlük təşkil edir. Redaktor illüstrasiyaların paraqrafını mətnin müvafiq yerində verilməsinə, mətnlə uzlaşmasına və illüstrasiyaların altında verilən izahedici yazızlara xüsusi diqqət yetirməlidir.

Orta ümumtəhsil məktəbləri üçün tarix dərsliklərinin redaktəsi ilə bağlı yuxarıda verilənlərə əsasən demək olar ki, tarix dərsliklərinin redaktəsi redaktordan xüsusi diqqət və məsuliyyət tələb edir. Məhz belə

olan halda keyfiyyətli tarix dərsliklərinin nəşrinə nail olmaq olar.

*Fuad İSGƏNDƏROV,
Bakı Dövlət Universiteti
Kitabşünaslıq və nəşriyyat işi
kafedrasının magistrantı*

ƏDƏBİYYAT

1. Həsənov H.Ə. *Nitq mədəniyyəti və üslubiyətin əsasları: Dərslik.-B.: Bakı Universiteti Nəşriyyatı, 2003. -S.383-385.*
2. Kərimov Y.Ş. *Ana dilinin tədrisi metodikasının nəzəri problemləri.-B.: «Nasir» nəşriyyatı, 2005. S43.*
3. Mahmudlu Y., Məmmədov S., Piriyev V. *Azərbaycan tarixi: 8-ci sinif üçün dərslik. -B.: Aspoliqraf, 2005.-S.5-6.*
4. Mahmudlu Y.M. və b. *Orta əsrlər tarixi: 8-ci sinif üçün dərslik.- B.: Aspoliqraf, 2005.-168 s. (Ə.Ə.Qocayev, R.Z.Xəlilov, S.Ə.Ağayev, S.M.Qənbərov, Ş.B.Məmmədova, H.K.Əlişova, B.Ə.Xubyarov ilə birlidə).*
5. Vəliyev İ. *Redaktənin əsasları: redaktənin metodikası, mətnin redaktor təhlili, mühazirə mətnləri. II hissə. -B.: «Günəş» nəşriyyatı, 2003. -S.121.*
6. Редактирование отдельных видов литературы: Учебник для студентов вузов, изучающих по специальности журналистика / Под ред. Н.М. Сикорского. - Москва, «Высшая школа», 1973. - с.196-197.